

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
ZOOLOGİYA İNSTİTUTU

Əlyazması hüququnda

AYAZ MƏMMƏD OĞLU MƏMMƏDOV

AZƏRBAYCANDA YERLİ CİNSDƏN OLAN EV
TOYUQLARININ KARIÖLOJİ VƏ BİOKİMYƏVİ
XÜSUSİYYƏTLƏRİ

03.00.15-Genetika

Biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
təqdim olunmuş dissertasiyanın

AVTOREFERATI

BAKİ-2010



Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İstututunda yerinə yetirilmişdir.

Elmi rəhbər:

AMEA-nın müxbir üzvü,
biologiya elmlər doktoru, prof.

Y.Y.Yolçiyev

Rəsmi oponentlər:

Kənd təsərrüfatı elmləri doktoru, prof.
Q.Q.Abdullayev

Biologiya elmləri üzrə fəlsəfə doktoru
Q.N.Quliyev

Aparıcı təşkilat: Bakı Dövlət Universitetinin Genetika və darvinizm, Biokimya və biotexnologiya kafedraları

Müdafia «21» «may» 2010-cu il saat 14.00 AMEA Zoologiya İstututu nəzdində B/D.01.071. Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: AZ1073, Bakı, kecid 1128, məhəllə 504
Fax: (+99412) 439 73 71

Dissertasiya ilə AMEA Zoologiya İstututunun elmi kitabxanasında tanış olmaq olar.

Avtoreferat «14» «aprel» 2010-cu il tarixdə göndərilmişdir.

**B/D.01.071. Dissertasiya
Şurasının Elmi katibi, b.e.n.**

E.İ.Əhmədov

GİRİŞ

Mövzunun aktuallığı. Quşçuluq heyvandarlığın əsas gəlirlili sahələrindən biri olmaqla, kənd təsərrüfatında böyük əhəmiyyətə malikdir. Kənd təsərrüfatı quşları başqa növ heyvanlara nisbətən tez böyüyür, tez yetişir və əhalinin qısa müddətdə ucuz başa gələn ət və yumurta ilə, əkinçiliyi isə çox qiymətli üzvi gübrə ilə təmin edir. Ölkəmizdə əhalinin ətə olan illik tələbatının orta hesabla 25 %-ni quş əti təşkil edir. Quş əti yüksək dietik keyfiyyətə malikdir.

İntroduksiya olunmuş yüksək məhsuldar toyuq cinslərinə maraq artdığından yemə və qulluğa az tələbkar, keyfiyyətli ət və yumurta məhsullarına malik olan, xəstəliklərə və xarici iqlim amillərinə davamlı yerli toyuq genofondunun itməsi təhlükəsi hələ də qalmaqdadır. Genofondunitməsi respublika bioloq və tədqiqatçıları arasında ciddi narahatlılıq yaratmışdır. Gələcəkdə cinsyaratmadə yerli toyuq cinslərindən genetik material kimi istifadə edilməsini daha məqsədə uyğun hesab etmək olar. Buna görə də yerli toyuqların genofondunun qorunub saxlanılması üçün dərin fundamental tədqiqatların aparılması vacib məsələlərdən biridir. Bu məqsədlə yerli toyuqların karioloji və biokimyəvi tədqiqatlar aparmaq lazımdır. Yerli cinslərin seçilməsində əsas göstərici kimi xarici quruluş götürüldüyündən toyuqların məhsuldarlığı, inkişaf sürəti, böyüməsi və s. təsərrüfat əhəmiyyətli göstəricilərə görə əsaslı seleksiya və damazlıq işləri aparılmamışdır. Digər tərəfdən, indiyə qədər mövcud olan toyuq cinslərinin cinsini xarakterizə edən standartlara uyğun pasportlaşdırılması aparılmamışdır. Xarici ölkələrdən kütləvi surətdə sənaye quşçuluğu üçün yumurta və cüce alınması nəticəsində keyfiyyətli ətə, yerli şəraitə uyğunlaşmış, stressə və xəstəliklərə düzümlü və digər genetik xüsusiyyətlərə malik olan, seleksiya üçün yüksək əhəmiyyət kəsb edən yerli cins və populyasiyalar tamamiləitmək və məhv olmaq dərəcəsinə çatmışdır. Bu baxımdan xaricdən gətirilmiş və ölkəmizdə saxlanan yüksək məhsuldar toyuqların və yüksək genetik potensiala malik olan, spesifik əlamətlərin genlərinin daşıyıcısı, yerli toyuq populyasiyalarının fenotipik və genotipik xüsusiyyətlərini müqayisəli surətdə öyrənmək və onların əsasında respublikamızın ekoloji şəraitinə uyğunlaşmış toyuq cins və xətlərini yaratmaq bir tələbat kimi meydana çıxır.

Tədqiqatın məqsəd və vəzifələri. Müxtəlif metodlardan istifadə edərək yerli toyuq cinslərinin bioloji-təsərrüfat, biokimyəvi və karioloji xüsusiyyətlərini tədqiq etməkdir.

1. Respublikada mövcud olan perspektivli yerli toyuq cinslərinin

- (Yerli sarı, Yeri qara, Yerli çil-çil və Yerli çılpaqboyun) toxuma hüceyrələrində xromosomları öyrənmək
2. Qan zərdabında ümumi zülalın miqdarını, zülalların polimorfizmini elektroforetik analiz yolu ilə öyrənmək
 3. Yerli toyuqların məhsuldarlığını müqayisəli öyrənmək
 4. Yerli cinslərin standart əlamətlərə görə pasportlaşdırılmasını aparmaq
 5. Təsərrüfat əhəmiyyətli göstəricilərə görə yüksək genetik potensiallı yerli cinslərin genofondunun saxlanması və seleksiyada istifadə edilməsi üzrə elmi əsaslı təkliflər hazırlanmaq.

Elmi yeniliklər. Azərbaycanda ilk dəfə olaraq yerli toyuqlarda sitogenetik tədqiqatlar aparılmış və xromosom quruluşları müəyyən edilmiş, xromosomların differensial rənglənmələrə görə cinslər arasında genetik polimorfizm aşkar edilmişdir.

Bir sıra alımlar tərəfindən toyuqlarda xəstəliklərlə əlaqədar qan zərdabı zülallarının və hemoqlobinin elektroforetik yolla analizləri aparılmışdır. Lakin bizim tərəfimizdən elektroforez metodu ilə yerli cinslər arasında qan zərdabı zülallarına görə polimorfizm aşkar edilmişdir. Yerli toyuqların əlamətlərinə görə onların standartlaşdırılması aparılmışdır.

Tədqiqatın praktiki əhəmiyyəti. Toyuqlar arasında polimorfizmin müəyyən edilməsi, məhsuldarlıq əlamətlərinin aşkar edilməsi, onlardan qiymətli genetik material kimi istifadə edilməsi və həmçinin toyuqlar arasında qohumluq əlamətlərinin olmasının müəyyən etmək mümkündür.

İşin aprobasiyası. Dissertasiya işinin nəticələri 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunmuş Aspirantların Elmi konfransında, 2006-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunmuş Aspirantlarının Elmi konfransında, 2006-ci ildə AMEA Genetik Ehiyatlar İnstitutunda təşkil olunmuş “Biomüxtəlifliyin Genetik Ehtiyatları” üzrə keçirilən I Beynəlxalq Konfransında və 2007-ci ildə Bakı Dövlət Universitetində keçirilən konfransda müzakirə edilmişdir.

Dissertasiya mövzusu üzrə aparılmış tədqiqat nəticələrinə görə 6 elmi məqalə dərc olunmuşdur.

Dissertasiyanın həcmi və quruluşu. Dissertasiya işi 170 komputer çap səhifəsində şərh edilmiş giriş, 6 fəsil, nəticə, təklif və istifadə olunmuş ədəbiyyatlardan ibarətdir. Ədəbiyyat siyahısına dissertasiyada istinad edilmiş 134 adda mənbə daxil edilmişdir. Onlardan 21-i Azərbaycan dilində, 16-sı rus dilində, 96-sı isə digər xarici dillərdədir.

Dissertasiyada 17 şəkil, 38 cədvəl, 3 diaqram, 26 fotosəkil, 4 qrafik verilmişdir. Dissertasiya işinin mətn hissəsi 114 səhifədən ibarətdir.

2. TƏDQİQATIN MATERİALI VƏ METODU

Materialın ümumi xüsusiyyətləri. Nəzərdə tutulmuş işin yerinə yetirilməsi respublikamızın həyətyanı təsərrüfatlarında yetişdirilən 4 yerli toyuq cinsləri və ya onların cücələri (Yerli sarı, Yerli qara, Yerli çilpaq boyun və Yerli çıl-çıl) üzərində aparılmışdır. Yerli toyuqlar respublikamızın ayrı-ayrı bölgələrindən toplanaraq, AMEA Genetik Ehtiyatlar İnstitutunun vivariumunda yetişdirilmişdir. Tədqiqat materialını çoxaltmaq üçün həmin cinslərə məxsus toyuqların yumurtaları tutumu 65 ədəd olan İPX-5-01 markalı inkubatora yerləşdirilmişdir.

Xromosom preparatları qırmızı sümük iliyi hüceyrələrindən hazırlanır. Preparatların hazırlanması Ford və Hamertonun (1956, s. 247-251) modifikasiya edilmiş metodundan istifadə olunmuşdur.

Yerli toyuqlarda G-segmentlərini aşkar etmək üçün Sibraytin (M.Seabright, 1971) metodundan istifadə edilmişdir. Preparat hazırlanıqdan sonra onun optimal saxlanması müddəti 5-7 gün olmuşdur.

Qan zərdabı zülallarının fraksiyalara ayrılması poliakrilamidgel elektroforez metodu (Davis, 1964) ilə yerinə yetirilmişdir.


Sitogenetik və biokimyəvi tədqiqatların yerli cinslərdən olan Yerli sarı, Yerli qara, Yerli çıl-çıl və Yerli çilpaqboyun toyuqlar üzərində aparılmışdır. Tədqiqat üçün istifadə olunan 4 toyuq cinsi tam dəqiqləşdirildikdən sonra həmin cinslərin standartlaşdırılması aparılmışdır.

3. TƏCRÜBƏLƏRİN NƏTİCƏLƏRİ VƏ ONLARIN MÜZAKİRƏSİ

3.1. Yerli toyuqların bioloji-təsərrüfat xüsusiyyətləri

Toyuqların illik yumurta məhsuldarlığına görə apardığımız tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur. Yerli toyuq cinsləri içərisində Yerli çıl-çıl toyuğun yumurta məhsuldarlığı daha yüksək olmaqla il ərzində orta hesabla 142 ədəd yumurta vermişdir. Yerli qara toyuğun orta illik yumurta məhsuldarlığı Yerli çıl-çıl toyuqlara yaxın olmuşdur. Belə ki, bu toyuqlar orta hesabla il ərzində 130 ədəd yumurta vermişdir. Yerli sarı toyuğunun orta illik yumurta məhsuldarlığı 115 ədəd olmuşdur. Ən az yumurta məhsuldarlığı (107 ədəd) isə Yerli çilpaqboyun toyuqda olmuşdur. Toyuqların yumurta məhsuldarlığı

iyun-avqust aylarında daha yüksək (14-21 ədəd) olmuş, dekabr-yanvar aylarında isə kəskin azalma müşahidə edilmişdir. Belə ki, bu aylarda Yerli sarı toyuqda 1-3 ədədə qədər azalmışdır. Tədqiq edilən toyuqların illik orta yumurta məhsuldarlığına görə yaxınlığını müəyyənləşdirmək üçün klaster analizindən istifadə edərək, dendro-qramma tərtib edilmişdir (Şəkil 1).



Şəkil 1. Toyuqların yumurta məhsuldarlığına görə klaster analizi.

Şəkil 1-dən göründüyü kimi toyuqlar yumurta məhsuldarlığına görə 2 əsas qrupa ayrılmışlar. Yerli çılpaqboyun tək, Yerli sarı, Yerli qara və Yerli çıl-çıl toyuğu, bir qrupda birləşmişdir. Birinci qrupa nəzər salsaq, yumurta məhsuldarlığına görə Yerli qara və Yerli çıl-çıl cinsləri bir-birinə daha yaxındır.

3.2. Yerli toyuqların yumurtalarının orta çəkisi

Toyuqları təkcə verdiyi yumurtanın sayına görə deyil, həmçinin onun verdiyi yumurtanın orta çəkisinə görə də seçmək lazımdır. Bu məqsədlə hər bir toyuqdan 15 ədəd olmaqla, onların orta çəkilərini müəyyənləşdirilmişdir. Alınmış nəticəyə görə Yerli çılpaqboyun cinsində yumurtanın orta çəkisi digər üç cinsə nisbətən ağır olmaqla, $48,7 \pm 0,34$ qr təşkil etmişdir. Yerli sarı Yerli qara cinsində isə yumurtanın orta çəkisi $48,1 \pm 0,16$ və $47,9 \pm 0,19$ qr olmuşdur. Yerli çıl-çıl cinsinin yumurtasının orta çəkisi isə yerli cinslər arasında ən aşağı göstəriciyə malik olmaqla, $45,9 \pm 0,12$ qr olmuşdur. Tədqiq edilmiş cinslərin yumurtalarının orta çəkisinə görə yaxınlığını müəyyənləşdirmək üçün klaster analizi metodu ilə dendrogramma tərtib edilmişdir (Şəkil 2).



Şəkil 2. Yumurtanın orta çəkisinə görə klaster analizi

Şəkil 2-dən göründüyü kimi cinslər yumurtanın orta çəkisinə görə iki qrupa ayrılmışdır. Birinci qrupda Yerli çılpaqboyun, Yerli sarı və Yerli qara cinsləri yumurtanın orta çəkisinə görə bir-birinə yaxın olmuşdur. Dendrogrammaya nəzər salsaq birinci qrupda olan toyuqlar arasında Yerli sarı və Yerli qara cinsi bir-birinə daha yaxın olmuşdur. Yerli cil-cil cinsi isə yumurtasının orta çəkisinə görə digər üç cinsdən tamamilə fərqlənir.

3.3. Yerli toyuqların orta diri çəkiləri

Kənd təsərrüfatı heyvanlarında, o cümlədən quşların əsas bioloji və təsərrüfat xüsusiyyətlərindən biri də diri çəki artımı hesab olunur. Bu məqsədlə eyni yemləmə və bəsləmə şəraitində yetişdirilən hər bir yerli toyuq cinsinə aid 20 (10δ və 10φ) fərdin diri çəkiləri hesablanmışdır. Alınmış nəticədən məlumdur ki, 12 aylıq yaşda olan toyuqların həm erkək və həm də dişi fəndlərdə orta diri çəki müxtəlf olmuşdur. Belə ki, Yerli qara toyuğuna aid erkək fəndlərdə orta diri çəki 1979.9 ± 30.2 qr, Yerli sarı toyuğunun erkək fəndlərində 2535 ± 14.8 qr, Yerli cil-cil toyuğunun erkək fəndlərində 2179 ± 35.9 qr və Yerli çılpaqboyun toyuğunun erkək fəndlərində isə 1824 ± 14.2 qr olmuşdur. Dişi fəndlərə gəldikdə isə Yerli qara toyuğunun orta diri çəki 1382 ± 16.18 qr, Yerli sarı toyuğunda 2138 ± 32.0 qr, Yerli cil-cil toyuğunun orta diri çəkisi 1467 ± 17.9 qr və nəhayət Yerli çılpaqboyun toyuqda bu göstərici 1824 ± 14.2 qr təşkil etmişdir. Bu toyuqlar arasında ən yüksək diri çəkiyə Yerli çılpaqboyun toyuğu malik olmuşdur. Ondan nisbətən az orta diri çəkiyə Yerli sarı toyuğu malikdir. Diri çəkisinə görə ən aşağı göstəriciyə isə Yerli cil-cil toyuğu malik olmuşdur.

Xoruzlar arasında Yerli sarı ilə Yerli çılpaqboyun və Yerli qara ilə Yerli cil-cil bir birinə yaxın olmuşdur. Eyni göstərici dişi fəndlər arasında da müşahidə edilmişdir.

Eyni yaşda olan cinslər arasında Yerli çılpaqboyun toyuqların yüksək diri çəkiyə çatması onların ətlik istiqamətli olması fikrini deməyə əsas verir. Yerli çılpaqboyun toyuqlarından gələcəkdə ətlik istiqamətli yeni toyuq cinslərinin yaradılmasında genetik və seleksiya material kimi istifadə etmək olar.

3.4. Yerli toyuqların cüçələrinin böyümə və inkişafı

Yerli toyuq cinslərinin 1-30 günlük yaşda olan cüçələrinin diri çəki artımını öyrənmək məqsədilə, cüçələr 1 günlük yaşdan 30 günlük

yaşadək eyni yemləmə və bəsləmə şəraitində saxlanılmışdır. Hər bir cinsə aid həm erkək və həm də dişi fərdin hər birindən 10 ədəd cüçənin diri çəki artımı öyrənilmişdir (Cədvəl 1).

Cədvəl 1

**Yerli toyuq cinslərinin 1-30 günlük yaşadək cüçələrinin
gündəlik çəki artımı**

Cinsin adı		Yaşı, günlə			
		1	10	20	30
Yerli qara	(♂♂)	34,48±0,17	61,06±0,58	87,31±0,51	114,39±0,61
	(♀♀)	33,17±0,34	57,69±0,4	83,15±0,22	108,22±0,24
Yerli çil-çil	(♂♂)	35,1±0,22	62,23±0,25	89,76±0,28	122,35±0,37
	(♀♀)	34,92±0,36	58,91±0,27	85,17±0,46	114,52±0,39
Yerli sarı	(♂♂)	35,7±0,14	65,38±0,25	95,0±0,29	125,73±0,21
	(♀♀)	34,37±0,16	59,76±0,23	87,2±0,35	116,5±0,35
Yerli çılpaqboyun	(♂♂)	36,09±0,16	68,9±0,29	101,5±0,56	134,33±0,68
	(♀♀)	35,03±0,15	63,04±0,45	89,1±0,63	120,7±0,54

Yerli çılpaqboyun toyuğuna aid cüçələrin 1 günlük yaşdan 30 günlük yaşadək olan müddətdə diri çəki artımı erkək fəndlərdə bir günlük yaşda $36,09 \pm 0,16$ qr, 10 günlük yaşda $68,9 \pm 0,29$ qr, 20 günlük yaşda $101,5 \pm 0,56$ qr və nəhayət 30 günlük yaşda isə bu göstərici $134,33 \pm 0,68$ qr olmuşdur. Uyğun olaraq diri çəki artımı Yerli çılpaqboyun toyuqlarının dişi fəndlərində öyrənilmişdir. Belə ki, dişi fəndlərə aid cüçələr yumurtadan çıxdıqda onların orta diri çəkisi $35,03 \pm 0,15$ qr, 10 günlük yaşda $63,04 \pm 0,45$ qr, 20 günlük yaşda $89,1 \pm 0,63$ qr və 30 günlük yaşda isə $120,7 \pm 0,54$ qr olmuşdur. Ümumiyyətlə qeyd olunan yaş dövrlənidə Yerli çılpaqboyun cinsində diri çəki artımı digər cinslərdən yüksək olmuşdur.

3.5. Yerli toyuqların bədən ölçüləri

Quşların digər vacib bioloji və təsərrüfat xüsusiyyətlərindən biri də onların bədən ölçüləridir. Eyni yemləmə və bəsləmə şəraitində yetişdirilən yerli toyuqların hər bir cinsə aid 20 (10 ♂♂ və 10 ♀♀) fərdin bədənin uzunluğu, çanağın eni, döşün dərinliyi, döşün uzunluğu, baldır sümüyünün uzunluğu, pəncə lüləsinin uzunluğu, başın uzunluğu, dimdiyin uzunluğu və bədənin eni kimi göstəricilər öyrənilmişdir.

Yerli çılpaqboyn toyuğun bədənin uzunluğu digər toyuqların bədən uzunluğundan böyükdür. Bədən uzunluğununu böyüklüyünə görə

yerli tpoyuqları aşağıdaki ardıcılıqla düzмək olar:

Yerli çılpaqboyun → Yerli sarı → Yerli cil-cil → Yerli qara.

Eyni ardıcılıq həm döşün dərinliyi, həm də döşün uzunluğu kimi göstəricilərdə də müşahidə olunur.

Aşağı ətrafin ölçülərinə görə isə daha çox Yerli cil-cil toyuqları diqqət çəkir. Belə ki, Yerli cil-cil toyuqların baldırlarının və pəncə lüləsinin ölçüləri daha böyükdür.

Aşağı ətrafin ölçülərinin böyüklüğünə görə isə yerli toyuqları aşağıdaki ardıcılıqla düzмək olar:

Yerli cil-cil → Yerli çılpaqboyun → Yerli qara → Yerli sarı

Yerli toyuq cinslərinin başının ölçülərinə və dimdiyinin uzunluğuna görə də daha çox Yerli cil-cil toyuqları diqqət çəkir. Belə ki, Yerli cil-cil toyuqların baş və dimdik ölçüləri daha böyükdür.

Başın və dimdiyin böyüklüğünə görə isə yerli toyuqları aşağıdaki ardıcılıqla düzмək olar:

Yerli cil-cil → Yerli qara → Yerli çılpaqboyun → Yerli sarı

Yerli qara cinsinin 24 aylıqda erkək fərdlərinin bədənin uzunluğu $17,1 \pm 0,29$ sm, çanağın eni $7,27 \pm 0,41$ sm, döşün dərinliyi $12,1 \pm 0,40$ sm, döşün uzunluğu $12,08 \pm 0,29$ sm, baldırın uzunluğu $11,38 \pm 0,36$ sm, pəncə lüləsinin uzunluğu $7,39 \pm 0,37$ sm, bədənin eni $12,61 \pm 0,28$ sm, başın uzunluğu $7,76 \pm 0,28$ sm və dimdiyin uzunluğu isə $2,34 \pm 0,28$ sm olmuşdur.

24 aylıqda erkək fərdlərdə bədənin uzunluğu $18,45 \pm 0,48$ sm, çanağın eni $8,59 \pm 0,45$ sm, döşün dərinliyi $12,98 \pm 0,5$ sm, döşün uzunluğu, $13,85 \pm 0,48$ sm, baldırın uzunluğu $14,27 \pm 0,61$ sm, ayaq darağının uzunluğu $9,78 \pm 0,88$ sm, bədənin eni $13,98 \pm 0,71$ sm, başın uzunluğu $9,28 \pm 0,32$ sm və nəhayət dimdiyin uzunluğu isə $2,6 \pm 0,17$ sm olmuşdur.

Bədən ölçülərinə görə Yerli sarı cinsi nisdətən Yerli çılpaqboyun toyuqlarına yaxındır. Belə ki, Yerli sarı cinsinin erkək fərdlərinin bədənin uzunluğu $17,78 \pm 0,38$ sm, çanağın eni $8,76 \pm 0,48$ sm, döşün dərinliyi $11,97 \pm 0,44$ sm, döşün uzunluğu, $12,91 \pm 0,47$ sm, baldırın uzunluğu $13,85 \pm 0,44$ sm, ayaq darağının uzunluğu $9,7 \pm 0,58$ sm, bədənin eni $13,38 \pm 0,54$ sm, başın uzunluğu $8,4 \pm 0,34$ sm və nəhayət dimdiyin uzunluğu isə $2,32 \pm 0,27$ sm-ə bərabər olmuşdur.

Yerli cil-cil cinsində bədənin uzunluğu $17,2 \pm 0,31$ sm, çanağın eni $7,38 \pm 0,24$ sm, döşün dərinliyi $11,4 \pm 0,32$ sm, döşün uzunluğu $11,71 \pm 0,43$ sm, baldırın uzunluğu $12,11 \pm 0,44$ sm, ayaq darağının uzunluğu $7,99 \pm 0,35$ sm, bədənin eni $12,25 \pm 0,38$ sm, başın uzunluğu

$7,9 \pm 0,45$ sm və nəhayət dimdiyin uzunluğu isə $2,4 \pm 0,26$ sm təşkil etmişdir.

Yerli çılpaqboyun cinsinin erkək fərdlərində bədənin uzunluğu digər cinslərin erkək fərdlərinə nisbətən böyükdür. Bədən uzunluğuna görə yerli toyuq cinslərini aşağıdakı ardıcılıqla düzənmək olar:

Yerli çılpaqboyun → Yerli sarı → Yerli cil-çil → Yerli qara.

Eyni ardıcılılığı həm döşün dərinliyi, həm də döşün uzunluğu kimi göstəricilərə də aid etmək olar.

Yerli çılpaqboyun cinsinə aid xoruzlarda baldırlarının və ayaq darağının ölçüləri daha böyükdür.

Aşağı ətrafin ölçülərinin böyüklüyünüə görə yerli xoruzları aşağıdakı ardıcılıqla düzənmək olar:

Yerli çılpaqboyun → Yerli sarı → Yerli cil-çil → Yerli qara.

Yerli toyuq cinslərinin erkək fərdlərinin başının ölçülərinə və dimdiyinin uzunluğuna görə də daha çox Yerli çılpaqboyun cinsi diqqəti çəkir. Belə ki, bu cinsin erkək fərdlərində baş və dimdiyin ölçüləri daha böyükdür.

Başın və dimdiyin böyüklüyünüə görə isə yerli cinsləri ($\delta\delta$) aşağıdakı ardıcılıqla düzənmək olar:

Yerli çılpaqboyun → Yerli sarı → Yerli cil-çil → Yerli qara.


4. BİOKİMYƏVİ ANALİZLƏR

4.1. Yerli toyuq cinslərində qan zərdabı zülallarının poliakrilamid gel elektroforetik metodla polimorfizminin öyrənilməsi

Yerli toyuqlar (Yerli sarı, Yerli çılpaqboyun, Yerli cil-çil və Yerli qara) arasında genetik polimorfizmi aşkar etmək üçün qan zərdabı zülallarının (albumin və qlobulinlər) poliakrilamid gel elektroforezi edilmişdir.

Elektroforetik analizin nəticəsi aşağıdakı elektroforeogrammada (Şəkil 3) verilmişdir. Şəkildən göründüyü kimi bütün nümunələrdə albumin-Alb, alfa globulin-G α , beta globulin-G β və qamma qlobulin-G γ müşahidə edilmişdir. Yerli sarı toyuğun qan zərdabında 14 fraksiya, Yerli cil-çil cinsinin qan zərdabı zülallarında 14 fraksiya, Yerli çılpaqboyun cinsinin qan zərdabında 15 fraksiya və nəhayət Yerli qara toyuqların qan zərdabı zülallarının elektroforezi zamanı 14 fraksiya müşahidə edilir. Yerli sarı toyuqların qan zərdabı zülallarının elektro-


foreogrammasının α -globulində 5 fraksiya, β -globulində 6 fraksiya və nəhayət γ -globulində 2 fraksiya, Yerli çil-çil cinsində α -globulində 6 fraksiya, β -globulində 5 fraksiya və nəhayət γ -globulində 2 fraksiya, Yerli çilpaq boyun toyuqlarda α -globulində 6 fraksiya, β -globulində 6 fraksiya və nəhayət γ -globulində 2 fraksiya və nəhayət Yerli qara toyuğunun qan zərdabında α -globulində 5 fraksiya, β -globulində 6 fraksiya və nəhayət γ -globulində 2 fraksiya ayrıldığı aşkar olundu. Alb və G γ lokuslarında hər 4 cins monomorf durlar. G α və G β lokuslarında əhəmiyyətli dərəcədə polimor-fizm müşahidə olunur. Aşkar edilmiş polimorf proteinlər irsiyyət xarakterinə və fenotipik xüsusiyyətlərinə görə bu cinslərin cinslərarası fərqini, populyasiyalarının genetik strukturunu müəyyən etmək, həmçinin imbridinqin tədqiqi zamanı köməkçi nəzarət vasitəsi kimi tətbiq oluna bilər. Alınmış nəticələrin analizi onu deməyə əsas verir ki, Yerli çil-çil və Yerli qara cinsləri genealoji baxımdan bir-birinə daha yaxındır. Belə ki, G α və G β lokuslarında müşahidə olunan polimorfizm bu cinslər arasında daha az fərqlənir. Yerli sarı və Yerli çilpaq boyun cinsləri isə bu iki cinsdən kifayət qədər fərqlənir.



Şəkil 3. Yerli toyuqların qan zərdabı zülallarının foregrammaları. A. Yerli Sarı, B. Çilpaq boyun, C. Yerli çil-çil, D. Yerli qara.

Şəkil 4. Yerli toyuqların qan zərdabil zülallarının elektroforeogrammalarına görə klaster analizi

Qan zərdabı zülallarının elektroforetik analizi nəticəsində əldə edilmiş elektroforeogramma klaster analizi edilmişdir (Şəkil 4). Genetik yaxınlıq və genetik məsafəlilik əmsalından istifadə etməklə klaster



Şəkil 4. Yerli toyuqların qan zərdabil zülallarının elektroforeogrammalarına görə klaster analizi

analizi zamanı alınmış dendrogrammadan görünür ki, Yerli çılpaqboyun cinsi fərqli klaster əmələ gətirir və digər üç yerli cinslərdən nəzərə çarpacaq dərəcədə genetiki olaraq uzaqdır. Yerli sarı cinslərinə aid klaster nisbətən Yerli qara və Yerli çil-çil cinslərinə yaxındır. Tədqiq olunmuş Yerli qara və Yerli sarı cinslərin klasterləri bir-birinə genetik olaraq daha yaxındır.

4.2.Yerli toyuqların qanında ümumi zülalın miqdarının təyini

Öyrənilmiş 4 yerli cinsin qan zərdabı zülallarının (albumin və globulinlərin) miqdarı həm erkək və həm də dişi fərdlərdə öyrənilmişdir. Tədqiqatın nəticəsi aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 2).

Cədvəl 2
Yerli toyuqların qan zərdabında ümumi zülalın miqdarı

Cinslər	n	Cinsiyyəti	q/l
Yerli çılpaqboyun	15	♂♂	55,9±0,41
	16	♀♀	55,1±0,38
Yerli sarı	18	♂♂	56,6±0,34
	19	♀♀	55,4±0,32
Yerli çil-çil	16	♂♂	57,9±0,27
	16	♀♀	56,1±0,22
Yerli-qara	17	♂♂	58,1±0,27
	18	♀♀	56,3±0,22

Cədvəl 2-dən göründüyü kimi yerli toyuq cinslərinin dişi fəndlərinin qan zərdabında ümumi zülalın miqdarı Yerli çılpaqboyun və Yerli sarı cinsləri istisna olmaqla digər iki cinsdə bir birinə yaxın olmuşdur. Yerli çılpaqboyun və Yerli sarı toyuqların dişi fəndlərinin qan zərdabında ümumi zülalın miqdarı Yerli qara və Yerli çil-çil toyuqlara nisbətən aşağı olmuşdur. Belə ki, Yerli çılpaqboyun toyuqların dişi fəndlərinin qan zərdabında ümumi zülalın miqdarı $55,1\pm0,38$ q/l olduğu halda Yerli sarı, Yerli-çil-çil və Yerli qara toyuqlarda uyğun olaraq $55,4\pm0,32$ q/l, $56,1\pm0,22$ q/l və $56,3\pm0,22$ q/l olmuşdur. Ümumi zülalın miqdarına görə nisbətən böyük fərq yerli qara və Yerli-çil-çil toyuğu ilə Yerli çılpaqboyun toyuqları arasında olmuşdur. Yəni bu cinsin qan zərdabında ümumi zülalın miqdarı Yerli qara toyuqlardan daha az olmuşdur. Yerli qara və Yerli çil-çil toyuqların qan zərdabında ümumi zülalın miqdarı demək olar ki, eyni olmuşdur. Yerli toyuqların erkək fəndlərinə gəldikdə ümumi zülalın

miqdari tədqiq edilərkən dişi fərdlərdə olduğu kimi oxşar nəticələr əldə edilmişdir. Qan zərdabında ümumi zülalın miqdari Yerli çılpaqboyun cinsinin erkək fərdlərində digər cinslərə nisbətən daha az olmuşdur. Belə ki, qanda ümumi zülalın miqdari Yerli çılpaq boyun cinsinin erkək fərdlərdə $55,9 \pm 0,41$ qr/l olduğu halda bu göstərici Yerli çıl-çıl və Yerli qara cinslərdə bu göstərici daha çox olmuşdur. Həm erkək həm də dişi fərdlərin qan nümunələrinin analizinin nəticələrinin tədqiqi belə nəticəyə gəlmək olar ki, Yerli-çıl-çıl və Yerli qara cinslərinin qanında olan ümumi zülalın miqdari demək olar ki, eynidir. Ümumi zülalın miqdari Yerli çılpaqboyun cinsdə daha azdır. Bu nəticələr belə mülahizə yürütməyə əsas verir ki, Yerli-çıl-çıl və Yerli qara cinsləri digər iki cinsə nisbətən daha möhkəm konstitusiya tipinə malikdirlər.

5. YERLİ TOYUQLARIN KARIÖLOJİ XÜSUSİYYƏTLƏRİ

5.1. Xromosomların adı rənglənməsi

Yerli toyuq cinslərinin sitogenetik xüsusiyyətlərində ümumi oxşar cəhətlər olsa da xromosom polimorfizminin tədqiqi yeni cinslərin yaradılması, ayrı-ayrı cinslərin genealoji əlaqələrinin, cins və xətlərin mənşəyini və orqanizmin homo- və heteroziqotluğunun müəyyən edilməsi üçün istifadə olunur. Bundan başqa xromosom polimorfizminin öyrənilməsinin nəticələrinə əsasən cins və növlərin seleksiya əhəmiyyətini və genetik potensialını müəyyən etmək olar. Belə ki, toyuqların məhsuldarlığı ilk növbədə onların genetik potensialı ilə birbaşa bağlıdır.

Adı rənglənmə. Öyrənilmiş cinslərdə xromosom sayı və xromosomların morfoloji qurluşu arasında heç bir fəq aşkar olunmayışdır. Mikroxromosmlarda xromosomların morfoloji quruluşu görünmədiyi üçün onlarda çiyinlərin sayı yalnız makroxromosmlara görə hesablanmışdır. Cinsi xromosomlar (ZW) da daxil olmaqla hər bir cinsin somatik hüceyrələrində diploid xromosom sayı $2n=78$ olmuşdur. Makroxromosmlarda çiyinlərin sayı isə $NF=64$ -ə bərabərdir. İndi isə yerli toyuqların kariotipinə nəzər salağın:

I cüt xromosom-ölçüsünə görə ən iri xromosomlardır. Morfoloji quruluşuna görə isə metasentrikdir, II cüt xromosom-ölçüsünə görə ikinci ən iri xromosomdur. Morfoloji quruluşuna görə submetasentrikdir, III cüt xtomosom-morfoloji quruluşuna görə subtela-

sentrikdir, IV cüt xromosom-morfoloji quruluşuna görə subtela-sentrikdir, V-cüt xromosom ölçüsünə görə digər xromosomlardan kiçikdir. Morfoloji quruluşuna görə metasentrikdir, VI-cüt xromosom-morfoloji quruluşuna görə akrosentrikdir, VII cüt xromosom-morfoloji quruluşuna subtelasentrikdir, VIII cüt xromosom-morfoloji quruluşuna görə metasentrikdir, IX cüt xromosom-morfoloji quruluşuna subtelasentrikdir, Z-xromosom-morofoloji quruluşuna görə metasentrikdir, W-xromosom-morofoloji quruluşuna görə metasentrikdir.

5.2. Xromosomların G- rənglənməsi (tripsin)

Tədqiq olunmuş 4 toyuq cinsinin (Yerli çılpaqboyun, Yerli qara, Yerli sarı, Yerli çil-çil) 10 cüt makroxromosomunda zolaqların ümumi sayı aşağıdakı cədvəldə (Cədvəl 3.) verilmişdir.

Cədvəl 3

Yerli toyuq cirlərin Z və W xromosomlar da daxil olmaqla makroxromosomların uzun (Q) və qısa (P) çiyinlərində pozitiv və neqativ zolaqların cəmi

Cinslər	Uzun çiyində zolaqların sayı		Qısa çiyində zolaqların sayı		Zolaqların ümumi sayı		Cəmi zolaqlar
	Pozitiv	Neqativ	Pozitiv	Neqativ	Pozitiv	Neqativ	
Yerli çılpaq boyun	27	33	15	13	42	46	88
Yerli qara	31	37	14	13	45	50	95
Yerli sarı	34	41	15	15	49	56	105
Yerli çil-çil	30	36	16	15	46	51	97

Cədvəldən göründünü kimi Yerli çılpaq boyun cinsində 88 ədəd, Yerli qara cinsində 95 ədəd, Yerli sarı cinsində 105 ədəd və nəhayət Yerli çil-çil cinsində zolaqların sayı 97 olmuşdur.

6. YERLİ TOYUQ CİNSLƏRİNİN ƏLAMƏTLƏRİNƏ GÖRƏ STANDARTLAŞDIRILMASI (PASPORTLAŞDIRILMASI)

İtmək təhlükəsində olan yerli kənd təsərrüfatı heyvanlarının o cümlədən quşların qorunub saxlanması, onların genofondunun yaradılması və pasportlaşdırılması həlli vacib olan əsas məsələlərdən biridir.

Bu məqsədlə ilk dəfə olaraq yerli toyuqların (Yerli sarı, Yerli çılpaqboyun, Yerli çil-çil və Yerli qara) öyrənilmiş əlamətlərinə (bioloji-təsərrüfat, biokimyəvi və sitogenetik) görə standarlaşdırılması (pasportlaşdırılması) metodologiyası hazırlanmışdır. Metodologiyaya aşağıdakı əlamətlər daxil edilmişdir:

1. Cinsin adı, 2. Taksonomiyası, 3. Fotoşəkili, 4. Kim tərəfindən harada yaradılıb və ya gətirilib, 5. Rəngi, 6. Məhsuldarlıq istiqaməti, 7. Başı, 8. Pipiyi, 9. Qulaq sırgaları, 10. Dimdik, 11. Döşün uzunluğu, 12. Kürək sümüyünün eni, 13. Ayaq darağı, 14. Quyruq, 15. Parlaqlığı, 16. Keyfiyyətinə görə qiymətləndirmə, 17. Kariotipi, 18. Biokimyəvi göstəricilər, 19. Ətliliyi, 20. Qan zərdabı zülallarının elektroforeogramması, 21. Diri çəkisi, 22. İllik yumurta məhsuldarlığı.

NƏTİCƏLƏR

Kompleks metodlardan istifadə etməklə (bioloji-təsərrüfat, sitogenetik, biokimyəvi) respublikamızda yayılmış Yerli çil-çil, Yerli sarı, Yerli qara və Yerli çılpaqboyun toyuq cinsləri öyrənilmiş və əlamətlərə görə pasportlaşdırılmışdır.

1. Orta illik yumurta məhsuldarlığı Yerli çil-çil (142 ədəd) və Yerli qara toyuqlarda (130 ədəd) digər yerli toyuqlardan daha çox, Yerli sarı cinsdə (115 ədəd) nisbətən az, Yerli çılpaqboyun toyuq cinsində (107 ədəd) isə daha azdır.

2. Yerli cinslərin cücələrinin orta diri çəkisi, bədən ölçüləri böyümə və inkişaf kimi bioloji-təsərrüfat xüsusiyyətlərinin tədqiqi ətlik istiqaməti baxımından Yerli çılpaqboyun cinsi daha çox məhsuldar olduğunu göstərir ($\text{♂♂ } 2716 \pm 17.3 \text{ qr}$; $\text{♀♀ } 2201.9 \pm 34.1 \text{ qr}$).

3. Aparılmış poliakrilamid gel elektroforezi nəticələrinə əsasən müəyyən olunmuşdur ki, Yerli qara və Yerli çil-çil cinsləri bir-birinə genetik olaraq daha yaxındır. Yerli çılpaqboyun toyuqları isə digər üç yerli cinslərdən nəzərə çarpacaq dərəcədə genetik olaraq uzaqdır.

4. Həm erkək, həm də dişi fəndlərin qan zərdabı zülallarının analizinə əsasən Yerli çil-çil və Yerli qara cinslərinin qan zərdabında ümumi zülalın miqdarının (Yerli çil-çil- $\text{♂♂ } 57,9 \pm 0,27 \text{ qr/l}$; $\text{♀♀ } 56,1 \pm 0,22 \text{ qr/l}$; Yerli qara- $\text{♂♂ } 58,1 \pm 0,27$; $\text{♀♀ } 56,3 \pm 0,22 \text{ qr/l}$) eyni, Yerli çılpaqboyun cinsdə isə ($\text{♂♂ } 55,9 \pm 0,41$; $\text{♀♀ } 55,1 \pm 0,38$) daha az olması müəyyən edilmişdir. Yerli-çil-çil və Yerli qara cinsləri digər iki cinsə nisbətən daha möhkəm konstitusiya tipinə malikdirlər.

5. G-rənglənmə metodu ilə tədqiqat zamanı, yerli toyuqların xromosomlarında polimorfizm müşahidə olunur. Yerli toyuq cinslərin Z və W xromosomlar da daxil olmaqla 10 cüt makroxromosomun uzun və qısa çiyinlərində pozitiv və neqativ zolaqlarının sayı:

- Yerli çil-çil toyuq cinsində 97 ədəd;
- Yerli qara cinsində 95 ədəd;
- Yerli çilpaqboyun cinsində 88 ədəd;
- Yerli sarı toyuqlarda 105 ədəd olmuşdur.

Pozitiv və neqativ zolaqların ayrı-ayrılıqda və ümumi sayına və zolaqların çiyinlərdə yerləşməsinə görə Yerli çil-çil və Yerli qara cinslərin genetik baxımdan daha yaxın olması müəyyən edilmişdir.

6. Yerli toyuqların karioloji, bioloji-təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi və qan zərdabı zülallarının biokimyəvi analizinin nəticələrinə əsasən yerli toyuq cinslərinin standartlaşması metodologiyası işlənilib hazırlanmış və bu cinslərin pasportlaşdırılması aparılmışdır.

TƏKLİFLƏR

1. Tədqiq olunmuş dörd cinsdən Yerli çil-çil və Yerli çilpaqboyun cinsləri seleksiyada genetik material kimi istifadə olunması üçün daha böyük potensiala malikdirlər.
2. Yerli çil-çil cinsi yumurtalıq, Yerli çilpaqboyun cinsi isə ətlik istiqamətində yüksəkməhsuldar cins yaratmada damazlıq və seleksiya işləri aparmaq üçün genetik material kimi istifadə oluna bilər. Yerli cinslər əsasında yerli şəraitə tam uyğunlaşmış sənaye əhəmiyyətli cinslər yaradıla bilər.

DİSSERTASIYA MÖVZUSU ÜZRƏ NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİN SİYAHISI

1. A.M.Məmmədov. Toyuaqların (*Gallus gallus domesticus*) somatik hüceyrələrində xromosom kompleksinin öyrənilməsi. Azərbaycan Milli Elmlər Akademiyası, Aspirantların Elmi Konfransının Materialları. Bakı -“Elm”-2005. Səh. 106-108
2. A.M.Məmmədov. Yerli toyuq cinslərinin (*Gallus gallus domesticus*) yumurtalarının inkubasiya keyfiyyətinin öyrənilməsi. “Biomüxtəlifliyin Genetik Ehtiyatları” I Beynəlxal Konfrans. Azərbaycan Milli Elmlər Akademiyası. Genetik Ehtiyatlar İnstitutu. Bakı-2006. Səh. 248-249.

3. **A.M.Məmmədov.** Yerli toyuqların qan zərdabı zülallarının polimorfizminin öyrənilməsi. Azərbaycan Milli Elmlər Akademiyası, Aspirantların Elmi konfransının materialları. Bakı-“Elm”-2006. Səh.313-316.
4. **A.M.Məmmədov.** Azərbaycanın Yerli çil-çil toyuğunun (*Gallus gallus domesticus*) sitogenetik xüsusiyyətləri. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Elmi Əsərləri, II buraxılış. Gəncə 2007. Səh. 63-66.
5. **A.M.Məmmədov.** Azərbaycanın yerli toyuqlarında yumurta məhsuldarlığının öyrənilməsi. Azərbaycan Aqrar Elmi. Elmi-Nəzəri jurnal № 6-7. Bakı 2007. Səh. 115-117.
6. **A.M.Məmmədov.** Yerli toyuqların (*Gallus gallus domesticus*) standartlaşdırılması. Azərbaycan Aqrar Elmi.Elmi-Nəzəri jurnal № 8-9. Bakı 2007. Səh. 199-200
7. **A.M.Məmmədov.** Azərbaycanın yerli toyuqlarında diri çəki artımının öyrənilməsi. Bakı Dövlət Universiteti. “Tətbiqi Biologiyanın Problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları. 2007. səh. 110-111.
8. **A.M.Məmmədov.** Yerli toyuqların qanında ümumi zülalın miqdarının müqayisəli öyrənilməsi. Azərbaycan Aqrar Elmi. Elmi- nəzəri jurnal. Bakı 2008. s.125-126.
9. **A.M.Мамедов.** Изучение полиморфизма белков сыворотки крови у местных пород кур Азербайджана. «Практик» Всероссийский Научный Журнал. Санкт-Петербург, 2008, стр.71-74.
10. **A.M.Мамедов.** Идентификация местных пород кур Азербайджана по биохимическим маркерам. Українська Академія Аграрних Наук. «Наукого техничний бюллетень». Львів, 2008, Випуск 9, № 4, стр. 237-240.

КАРИОЛОГИЧЕСКИЕ И БИОХИМИЧЕСКИЕ
ОСОБЕННОСТИ ПОРОД МЕСТНЫХ ДОМАШНИХ КУР
В АЗЕРБАЙДЖАНЕ

В данный исследовательской работе изучены кариологические, биохимические и биологические-хозяйственные особенности 4 местных пород кур Азербайджана («Yerli sari», «Yerli çılraq boyun», «Yerli çıl-çıl» и «Yerli qara»). В результате породы паспортизованы по изученным свойствам.

Методом обычного и G (трипсин) окрашивания хромосом были изучены кариологические особенности - полиморфизм между породами местных кур. В ходе обычного окрашивания полиморфизм по морфологической структуре хромосом между породами не наблюдался. При G-окрашивании были выявлены различия между породами по числу позитивных и негативных полос в хромосомах были разными. Числа полос были: в породе «Yerli çılraq boyun» 88, «Yerli sari» 105, «Yerli qara» 95 и «Yerli çıl-çıl» 97.

Были также исследованы общее количество белка в сыворотки крови этих пород кур и биохимические свойства белков (альбумин и глобулин) путем полиакриламидного гелеого электрофореза. Наблюдались генетические сходства между породами «Yerli çıl-çıl» и «Yerli qara» по общему количеству белков в сыворотке крови («Yerli çıl-çıl» ♂♂ 57,9±0,27 гр/л, ♀♀ 56,1±0,22 гр/л, «Yerli qara» ♂♂ 58,1±0,27 гр/л, ♀♀ 56,3±0,22 гр/л) и электрофореограммам. В породе «Yerli çılraq boyun» количество общего белка (♂♂ 55,9±0,41 гр/л, ♀♀ 55,1±0,38 гр/л) оказалось меньше по сравнению другими породами.

Были изучены биологические и хозяйствственные свойства пород размеры туловища, увеличение живого веса, годовая яйценоскость и средний вес яйца. По увеличению живого веса куры «Yerli çılraq boyun», по годовой яйценоскости куры «Yerli çıl-çıl» и «Yerli qara» имели высокие показатели. По полученным результатам, можно полагать, что порода «Yerli sari» относится к яйценосно-мясному направлению.

AYAZ MAMMAD MAMMADOV

KARIOLOGICAL AND BIOCHEMICAL CHARACTERISTICS OF THE DOMESTIC CHICKEN BREEDS IN AZERBAIJAN

With this research, the kariological, bio-chemical and biological-economical characteristics of four local chicken breeds ("Yerli sari", "Yerli chilpaq boyun", "Yerli chil-chil" and "Yerli gara") were studied. In conclusion, the breeds were indexed according to the studied characteristics.

By using the method of ordinary and G (trypsin) staining of the kariological characteristics of local chicken breeds, the polymorphism among them was studied. There was no polymorphism among the breeds in morphological composition of chromosomes observed when conventional staining method was used. However, G-staining method revealed differences among the breeds. The length of positive and negative stripes was different. The number of stripes in the "Yerli chilpaq boyun", "Yerli sary", "Yerli gara", and "Yerli chil-chil" was 99, 105, 95 and 97 respectively.

The biochemical characteristics of the local breeds were studied based on total blood serum protein and analysis of proteins (albumin and globulin) in blood plasma by using polyacrylamide gel electrophoresis method. The number of total blood serum protein ("Yerli chil-chil" ♂♂ $57,9 \pm 0,27$ g/l, ♀♀ $56,1 \pm 0,22$ g/l, Yerli gara ♂♂ $58,1 \pm 0,27$ g/l, ♀♀ $56,3 \pm 0,22$ g/l) and electropherograms showed genetic proximity between "Yerli chil-chil" and "Yerli gara" breeds. The total serum protein in the "Yerli chilpaq boyun" is lower than in other breeds (♂♂ $55,9 \pm 0,41$ g/l, ♀♀ $55,1 \pm 0,38$ g/l).

As for biological-economic characteristic body masses, growing and development characteristics, increase of live weight, annual egg laying productivity and average weight of eggs were studied. The "Yerli chilpaq boyun" breed showed the highest indicator in live weight increase. "Yerli chil-chil" (142 eggs) and "Yerli gara" (130 eggs) breeds had best results in annual egg laying productivity. "Yerli sary" breed can be considered a breed for egg laying-meat.



НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА
ИНСТИТУТ ЗООЛОГИИ

На правах рукописи

АЯЗ МАМЕД оглы МАМЕДОВ

**КАРИОЛОГИЧЕСКИЕ И БИОХИМИЧЕСКИЕ
ОСОБЕННОСТИ ПОРОД МЕСТНЫХ ДОМАШНИХ КУР
В АЗЕРБАЙДЖАНЕ**

03.00.15 – Генетика

АВТОРЕФЕРАТ

диссертация на соискание ученой степени доктора
философии по биологическим наукам

БАКУ - 2010